



Funded by
the European Union

EU4Environment
Green Economy in Eastern Partner Countries

Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) üzrə maraqlı tərəflər resurs səmərəliliyi ilə bağlı irəliləyişləri müzakirə etmək üçün Azərbaycanda toplaşdılar

28.07. 2022 Bakı, Azərbaycan

Cümə axşamı, 28 iyul 2022-ci il tarixdə, Azərbaycanın paytaxtı Bakı şəhərində Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) təşəbbüsü üzrə Maraqlı Tərəflər Qrupunun iclası baş tutdu. Bu tədbirdə İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Qeyri-Hökumət Təşkilatları (QHT-lər), sənayenin inkişafı üzrə assosiasiyaların və akademik dairələrin mühüm nümayəndələri, eləcə də ekspertlər iştirak etmişdir. Aİ tərəfindən maliyyələşdirilən, Azərbaycanda [Dairəvi İqtisadiyyat və Yeni Artım İmkanlarına](#) həsr olunmuş “Aİ Ətraf Mühit Naminə” (EU4Environment) təşəbbüsü çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq təşkil edilən bu görüşdə iki əsas mövzu müzakirə edilmişdir: resurs səmərəliliyinə və yaşıl inkişafa nail olmaq üçün vasitələr.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənədin gündəliyində növbəti onillik üçün müəyyən edilmiş beş prioritetdən üçü birbaşa RSDTİ ilə bağlıdır. Deməli, bu tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının qəbul etdiyi bir sıra strateji sənədlərə birbaşa töhfə verəcəkdir. Ölkədə sənayenin güclənməsinə və dayanıqlı inkişafa gəlincə, diqqət yetirdiyimiz əsas istiqamətlərdən bəziləri dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının qurulması, eləcə də təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir- deyər İqtisadiyyat Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini Könül Əliyeva bildirmişdir.

Yer kürəsinin təbii ehtiyatları məhdud olduğundan, onların iqtisadiyyatda dövretmə potensialı son həddə çatdıqda, iqtisadi artımı qorumağın yeganə yolu resurs səmərəliliyini təmin etmək, yəni eyni miqdarda resursdan daha çox gəlir əldə etmək üçün vasitələr tapmaqdır. Beləliklə, RSDTİ təkə iqtisadi artım üçün deyil, eyni zamanda sənaye sahələrinin öz rəqabət qabiliyyətlərini artırması, iş yerləri yaratması və təkrar emala və resursların bərpasına sərmayə yatırmaqla innovasiyaları stimullaşdırması üçün vacib bir vasitədir.

Action implemented by:





Funded by
the European Union

EU4Environment

Green Economy in Eastern Partner Countries

“Azərbaycan və Al arasında ətraf mühit və iqlim məqsədləri istiqamətində əməkdaşlıq bir sıra regional proqramlar (o cümlədən EU4Environment), eləcə də ikitərəfli təşəbbüslər, xüsusilə havanın keyfiyyəti və sənaye emissiyaları ilə əlaqəli layihələr vasitəsilə gücləndirilib. Bu təşəbbüslər Paris Sazişinə əsasən Milli Səviyyədə Müəyyən Edilmiş Təhəffüsləri yerinə yetirməkdə, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda Azərbaycana dəstək verir. Bu əməkdaşlıq həmçinin ölkəyə iqtisadi restrukturizasiyanı daha yaxşı qavramağa, müasirləşdirməyə və özünün iqlim dəyişikliyi və ətraf mühitin idarə olunması hədəflərinə nail olmaq üçün lazımı investisiyalar yatırmağa kömək edir” – deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya Siyasəti şöbəsinin müdiri Faiq Mütəllibov bildirdi.

Azərbaycanda RSDTİ fəaliyyətlərinin 1-ci fazasının icrasını təmin etmək məqsədilə 2021-ci ilin may ayında UNIDO ACE Group Consultants MMC-nin rəhbərlik etdiyi şirkətlər konsorsiumundan ibarət Milli İcraçı Tərəfdaşla müqavilə bağlanmışdır. Həmin vaxtdan bəri RSDTİ tədbirləri və sənaye tullantıları xəritələrinin (STX) hazırlanması vasitəsilə dairəvi dəyər zəncirlərinin yaradılmasına fəaliyyətlərində həm nailiyyətlər, həm də çətinliklər müşahidə olunmuşdur. Bu mənada sözügedən iclas həmin fəaliyyətlərin icra vəziyyəti haqqında məlumatlılığı artırmaq və ölkədə RSDTİ-ni daha da təşkilatlandırmaq və gücləndirmək, habelə yaşıl inkişafı təşviq etmək üçün RSDTİ Maraqlı Tərəflər Qrupu üzvlərini imkanların, çətinliklərin və onların aradan qaldırılması yollarının müzakirəsinə cəlb etmək baxımdan bir platforma rolunu oynadı.

UNIDO öz mandatı çərçivəsində İnküziv və Dayanıqlı Sənaye İnkişafına diqqət yetirməklə sənayelərin iqtisadiyyat daxilində gəlirli olması ilə bərabər, həm də ətraf mühitə daha az zərərli olmasına səy göstərir. Xüsusilə, UNIDO dairəvi iqtisadiyyat yanaşmasını istehsal müəssisələri daxilində və onların arasında dövrləri (mallar, texnoloji proseslər və xidmətlər baxımından) qapatmaq üçün bir vasitə kimi təşviq edirik. Biz nəzərə almalıyıq ki, bir çox ölkələrdə iqtisadiyyatın təməlini təşkil edən kiçik və orta müəssisələrlə (KOB) bilavasitə işləmək hamı üçün daha yaxşı ətraf mühitə və iqlim dəyişikliyinə təsirlərini azaltmağa nail olmaqda bir yoldur – deyə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) Ətraf Mühit və Enerji Departamentində EU4Environment Layihə Meneceri xanım Tatyana Çernyavskaya vurğuladı.

Qısa haşiyə

“Avropa İttifaqı Ətraf Mühitə naminə” (EU4Environment) təşəbbüsü Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinə ətraf mühitlə əlaqəli fəaliyyətləri dəstəkləməklə, yaşıl inkişaf imkanlarını nümayiş etdirməklə və açmaqla, ekoloji risk və təsirlərin daha yaxşı idarə edəcək mexanizmləri müəyyənləşdirməklə öz təbii sərvətlərini qorumağa və əhalinin ekoloji rifahını yaxşılaşdırmağa kömək etmək məqsədilə həyata keçirilir. Proqramın icra müddəti 2019-2023-cü illəri əhatə edir.

Əlaqə

xanım Tatyana Çernyavskaya
EU4Environment Layihə meneceri
Ətraf Mühit və Enerji Departamenti
Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı (UNIDO)
Email: T.CHERNYAVSKAYA@unido.org

Action implemented by:

